

## Xətib Təbrizi və onun "Şərhu-ixtiyaratı-l-müfaddal"ındakı islam şairləri

Zəkiyyə Əbilova

Fəlsəfə elmləri doktoru

AMEA Məhəmməd Füzuli adına Əolyazmalar Instituto. Azərbaycan.

E-mail: zekkiye.abilova@mail.ru

**Annotation.** Otuz qədər elmi əsərin müəllifi olan Azərbaycanın görkəmli alimi Xətib Təbrizi (1039-1109) bir sırə arəb şairlərinin divan və antologiyalarını şərh etmişdir. Bu yazıda alimin VII əsr arəb dilçisi əl-Mufaddal ad-Dabbinin "al-Ixtiyarat" əsərini yazdığı şərhində bahs olunur. Xətib Təbrizinin xəti ilə olan nüsxəsi Tunisia Milli Kitabxanasında mühafizə olunan əsər üzərində tədqiqat aparan araşdırmaçı antologiyaya daxil edilmiş islam şairləri barədə məlumat və onların qasidələrindən nümunə verir.

**Açar sözlər:** Xətib Təbrizi, antologiya, şərh, nüsxə, hədís

Məqalə tarixçəsi: göndərilib – 19.08.2020; qəbul edilib – 22.09.2020

## Khatib Tabrizi and Muslim poets in his "Sharhu-ikhtiyaratil-mufaddal"

Zakiyya Abilova

Doctor of Philosophy

Institute of Manuscripts named after Muhammad Fuzuli of ANAS. Azerbaijan.

E-mail: zekkiye.abilova@mail.ru

**Abstract.** Author of about thirty scientific works, prominent Azerbaijani scholar Khatib Tabrizi (1039-1109) commented on the divans and anthologies of a number of Arab poets. This article discusses the scholar's commentary on the work "al-Iktiyarat" by the VIII century Arabic linguist əl-Mufaddal ad-Dabbi. Khatib Tabrizi's handwritten copy provides information about Muslim poets and examples of their poems included in the anthology by a researcher who is researching the work preserved in the National Library of Tunisia.  
**Keywords:** Khatib Tabrizi, anthology, comments, copy, hadith

Article history: received – 19.08.2020; accepted – 22.09.2020

### Giriş / Introduction

Har bir xalqın şifahi ədəbiyyatı onun keçmişini, içtimai mənşəyini əks etdirən ümumi sərvətidir. Bu baxımdan, əsrlərlə yaddaşlarda yaşılmış rəvayətlər, şeir nümunələri arəblərin qohrəman keçmişindən, zəngin mədəniyyətdən xəbər verir. Cahiliyyə şeirinin üç əsas mənbəyi vardır. "Əl-Müəllaqat", "əl-Mufaddaliyyat" və "əl-Əsmayıyyat", "Əl-Müəllaqat" cahiliyyə dövrü şairlərinin ən məşhurlarının qasidələridir. Bunlar şeir tarixinin ən yüksək zirvəsidir. "əl-Mufaddaliyyat"ı qədim ərəb şeirinin ən məşhur rəvayılarından olan tanınmış dilçi alim Mufaddal əd-Dabbi toplamışdır. "Əl-Əsmayıyyat" isə əl-Əsma'ın nisbəsindən götürülüb.

### Əsas hissə / Main Part

Hayatın hər bir sahəsində olduğu kimi, Şərqi elm və mədəniyyətinin inkişafında da bir çox azərbaycanlı alımlar hər bir dövrdə bilavasitə iştirak etmişlər. Belə mütəfəkkirlərdən biri də zəngin yaradıcılıq ərisinə malik Yəhya bin Əli bin Bustan əş-Seybani Əbu Zəkariya adı ilə məşhur olan Xətib Təbrizidir. O, 431 (h)-1039 (m) ilində Təbrizdə doğulmuşdur [1, s.1894]. Xeyrəddin Zirikli də onun əslən Təbrizdən olduğunu bildirir və qeyd edir ki, Şama gələrək Əli Əbil-Əla əl-Məərridən dars almışdır. Onun "Təhribül-lüğə" əsərini oxumuş, əsərdən çox təsirli-nən geləcək alım onu heybasına qoyub çıxınmışdır. Bağdada gələrkən uzun və piyada yol qət edir. O qədər tarlayır ki, bu tar heybədəki kitabı isladır [2, VIII, s.200]. Xətib Təbrizini dilçiliyin onda gedənlərindən, ədəbiyyatın məşhurlarından, əzəzçusundan, hadis və digər elm sahələrində məlumatlı olan alım kimi təqdim edən Şəmsəddin Sami ondan dars almış Xətib Bağdadi və Hafız ibn Nasirinin alımla bağlı rəvayətlər söylədiklərini də xatırladır. Xətib Təbrizi ilə bağlı daha bəsif məlumat verən "Hidayətül-arifin" onun hayatı yoluBağdada gəlib, əl-Məərrid dars alınmasından başlayır [3, II, s.519]. Yuxarıda deyilənləri təsdiq edən Ömer Rza Kəhalə alının yenidən Bağdada qayıdışını və "Nizamiyyə" mədrəsəsinin kitabxanasında qərar tutduğunu, qəflətən burada vəfat etdiyini" yazır [4, IV, 431].

Xətib Təbrizinin ən böyük tədqiqatçılarından olan Azərbaycan alimi, professor Malik Məhəmmudov yazar: "Ərəb dilçilərinin özlərinin də etiraf etdiyi kimi, avəzədilməz tədqiqatçı olan Xətib Təbrizinin ədabi və elmi irsi olduqua geniş və rəngarangdır. Əmrünən sonuna qədər elmi-pedaqoji fəaliyyətinin dayandırılmışlığını alım Şərqi xalqlarının mədəniyyəti tarixinə ədəbiyyat və dilçiliyə aid onlara əsərin, gözəl şeirlərin müəllifi kimi daxil olmuşdur [5, s.38]. "Lügħatnameyi-Dehxuda" alım barədə məlumat verərən "Xətib Təbrizi adı ilə məşhur olan Yəhya ibn Əli bin Məhəmməd Şeybani Təbrizi Məkkə abı Zəkəriyyə adı və ədəbiyyat bilicilərindən. Bağdadda boy-a-başa çatan mütəfəkkir bir müdafi Şəməsi və Misirdə yaşadıqdan sonra yenidən Bağdada qayıtmış və əmrünən sonuna qədər "Nizamiyyə" kitabxanasında tədqiqatçı və müslümlü kimi çalışmışdır" – yazar [6 V, s.121]. Belə ki, Səlcuq hökmərdəri Nizam əl-Mülk bir sira mədrəsələr təkdimmişdi ki, onlardan ən məşhuru Bağdadda yerləşən "Nizamiyyə" mədrəsəsi idi. Hökmədar burada dərs deyəcək müslümləri də özü seçirdi. Bu xoşbəxtlik Xətib Təbriziyə də nəsib olmuşdu. Umumiyətə, ensiklopediyalar və mədrəsələr əsri olan XI əsrda islam alanında elmin bütün sahələrində canlanma nəzərə çarpılmış, Şərqi içtimai, siyasi, ədəbi-elmi vəziyyətini əks etdirən dəyərli abidələr yaradılmışdır. Həmin dövrdə Təbrizdə dilçilik və ədəbiyyatşunaslıq sahəsində ən böyük alım Xətib Təbrizi (1030-1109) olmuşdur.

İlkin orta əsrləri əks etdirən ensiklopedik mənbələrin əksəriyyətində Xətib Təbrizi ilə bağlı məlumatlar vardır. Alimin əsərlərini sadalayın "Lügħatnameyi-Dehxuda" müəllifi həmçinin onuna bağlı oxşar məlumatlarla "Əl-Ələm", "Mu cəmul-Uzuba", "Rovzatul-cənnət", "Tərixfi ilə Xəlikan" kimi mənbələrdə də tanış olmaq mümkün olduğunu qeyd edir [6 V, 121]. Adıçılalan əsərlərə müraciət etdikdə Xətib Təbrizi və onun yaradıcılığı ilə bağlı dərəcədə geniş məlumat alda etmək mümkündür. Belə ki, "Vəfəyatul-ə-yən və ənbəbiyüz-zəmən" müəllifi onu "Ərəb dilinin gözəl biliçi" adlandırma və qeyd edir ki, qrammatika, dilçilikdən daha çox ədəbiyyatla tanımılsıdır.

Ibtidai təhsilini vətəndə alan Xətib Təbrizi elm dalınca olğadan-olğuya keçərək dövrünün Əbul-Əla əl-Məərrid, Əbu Tayyib Təbəri, Əbul-Qasim ət-Tənnuhî kimi ən görkəmli ustadlarından dars almışdır. Faqih əbul-Fatih Salim bin Eyyub ər-Razi, Əbul-Qasim Əbdülkarim bin Məhəmməd bin Abdulla bin Yusif əd-Dəllal əs-Svi əl-Bağdadi, Əbul-Qasim Abdulla bin Əli və basqlarının yanında hədis dinləmişdir. Mənbələrdə həmçinin, Qəsəbəni, Əbul-Qasim Ubeyd ibn Əli ər-Raqqi, Əbut-Tayyib ət-Təbəri kimi alımlərdən də dərs aldıqı xatırların.

"Mu cəmul-mətbəuatlı-arabiyə vəl-muəarris" müəllifi isə, əlm dalınca olğularə sefər etmiş alimi dil bilicisi kimi təqdim edir və müəllimlərinin siyahısını bər qədər də genişləndirərək Abdul-Qadir Curcani, əbən Səhl əl-Bayzavini, eləcə də Bərəsədə bir çox alımların yanında dərs aldığı və hədise dini dəvətiyi, eləcə də Hilal əs-Sabi, əbən Sirac və Əbu Tayyib ət-Təbəri və başqaları üçün ədəbiyyat yazdığını qeyd edir.

Xətib Təbrizi böyük tələbkarlıqla öyrəndiklərini öyrətməyi bacaran bir ustad olmuşdur. O, dil, qrammatika və ədəbiyyat sahəsində dövrünün ən məşhur alimi olmuşdur. Buna görə də elm öyrənmək üçün yüzlərlə alim və tələbə onun yanına axırdı. Onun heç də tasadüfi olmayaq "Nizamiiyya" madrasasında tutdugu mənsəb, elm alımına yayılmış əsərlərinən qazandığı şöhrətdən irəli gələrək şeir rəvayətləri, dil, qrammatika, ədəbiyyat dərsləri əldə etmək üçün alim və müəlliflər onu seçirdilər. İslam dünyasının hər yerindən gələn bu insanlar on illərlə "Nizamiiyya"da qalır və elm əzəx edirdilər. Onlardan bir neçəsinə xatirələrinə yerinə düşərdi: Ibn Başaz Əbul-Həsən Təahir bin Əhməd ən-Nəhvi əl-Misiri deyilənə görə Əbu Zəkəriyyədən dərələmiş, sonralar Misirə qayıdıraraq burada dilçiliyə dair əsər yazmışdır. Məşhur Əlləma 469 (h)-ci ildə vəfat etmişdir; Ibn Ətilmiz əbul-Həsən Həbatullah bin Said əl-Bağdadi nasranı təbib olmuşdur. Təbrizinin yanında oxumuş, bir sira elmlərə, o cümlədən ədəb elminə yiyəylanmışdır. 560 (h)-ci ildə vəfat edən alimin əl-Mufaddaliyyati yazdıqı şəhri də vərdir, Ibn Şəci əbus-Səadət Həbatullah bin Əli bin Məhəmməd qrammatika, dil və ədəbiyyatda öndəğən olmuşdur. O, 542 (h)-ci ildə vəfat etmişdir; Ibn Ərabı əl-Qazi əl-Hafız əbu Bəkr Məhəmməd bin Abdulla əl-işbili elm dalınca Şam, Bağdad və Misirə getmiş, sonra ondan avval heç kəsin sahib olmadıq elmlə Əndələsu qayıtmışdır. O, ədib, şair, dahi, bütün elm sahələri üzrə alım idi. Təbrizidən dərələmiş alım 543 (h)-ci ildə vəfat etmişdir. Eləcə də, Əbu Mənsur Muhərb bin Əhməd, əl-Hafız əl-Islami Əbul-Fadıl Məhəmməd bin Nasir əl-Bağdadi, əl-Xatib əl-Haskəfi Yəhya bin Sələmə kimi onlara görkəmli alim Xətib Təbrizidən dərələmişlər.

Həfiz Əbu Saïd ət-Təməni "Kitəbuz-Zeyl" və "Kitəbul-İnsən" adlı əsərlərində bu barədə yazaraq, onlardan on fəzilətlilərinin adlarını çəkmişdir.

Alimin bağlı bir çox məlumatları elm alımına çatdırıb Ibn Xəllikan Xətib Həfiz Əbu Bəkr Əhməd bin Əli bin Sabit, Həfiz Əbul-Fadıl Məhəmməd bin Nasir, Əbu Mənsur Məvhüb bin Əhməd əl-Cəvaliqi, Əbul-Həsən Sə'd əl-Xeyir bin Məhəmməd bin Səhl Əndələsi və başqa tanınmış simaların onun haqqında yüksək fikirlə rəvayətlər etmiş olduqlarını bildirmişdir.

Otuza qədər elmi əsərin mülliifi olan Azərbaycanın görkəmli alimi bir sira ərab şairlərinin divan və antologiyalarını şərh etmişdir. "Müləxxəsi fi i'rabi-Quran", "Şərhü-şıri Mütənəbbi", "Məqalatu farman", "Şərhü-divani-Həməsa əbi Təmmam", "Şərhul-həməsa", "Şərhü-sıqt əz-Zənd", "Şərhü divani-Mütənəbbi", "Şərhul-mualliqat-səb'a", "Şərhul-Mufaddaliyyat", "Qəribul-hədis", "Təhżibü-İslahil-mantiq", Muşkətol-məsəbəh", "Şərhul-Maqsuratid-Dureydiyya", "əl-Ka-fi", "Mu'rabil-Quran" və s. kimi möhtəşəm əsərlər dünya kitabxanalarında qayğı ilə mühafizə olunmaqdadır. Prof. M. Mahmudovun "Piyyada Təbrizində şama qədər" əsərində əksariyyəti araşdırılmış olan bu əsərlərdə Xətib Təbrizinin şərhçiliyi fəaliyyətindən geniş səhəbət açır. Elmın bir çox sahələrindən məlumatlı olan Xətib Təbrizi istəsələflərinin, istərsə də müasirlərinin yaradıcılığı ilə maraqlanmış, onlarda rast gəldiyi boşluqları doldurmağa çalışmışdır. Elə yazdığı şəhərlər də çox güman ki, ondan irəli gəlmüşdir. Belə ki, Yusuf Yaqub ibn Səkkitin "İslahül-mantiq" əsərinə böyük mənyələndirən gəlmişdir. Lakin əsər bəslədən sonra almış onda çoxlu tekrar və yanlışlıkların olduğunu biliirdi. Odur ki, əsər üzərində düzülsələr etmiş və tekrarlanıb atmışdır. Əsər sonralar Xərtumda Sudan Kənd Təsərrüfatı mühəsibi katib Saleh Əlinin öz sözü ilə nəşr edilmişdir [7. IV, s.191]. Xətib Təbrizi əsərləri şərh edərkən bəzən əvvəlcə qisa şəhərini verir, sonradan isə daha geniş şərh hazırlamışdır. "Dunya kitabxanalarında mövcud islam kultur tarixi ilə ilgili əsərlər ensiklopediyası"nda verilən məlumatda göhr, o, "Həməsa"nın əvvəlcə qisa, bütün şəhərlərdə yalnız bir hissəni, sonradan beyt-beyt, dəha sonra isə uzun-uzadı şəhərini hazırlamışdır. Elə əsərlərə dələrdən ki, yalnız qisa şəhərini verirdi. Tanınmış dilçi alım Əbu Bəkr Məhəmməd bin Həsən əl-Əzdi əl-Basirin "Maqsuratü-ibn Dureyd" əsərinə yazdığı şərh bu qəbildəndir [8. VI, №10843, 62]. Leyden Universiteti Kitabxanasındaki ərab əlyazmalarının VII bölmü, eləcə da Niderlandın digər əlyazma kolleksiyalarının Luqdum Batavorum Universitetinin kitabxanasında P.Vordhav tərəfindən toplanılmış kataloqda Xətib Təbrizinin şəhərləri barədə məlumat verilir və qeyd edilir ki, alimin Əbu Təmmənin "Həməsəsi"na yazdığı 665 vərəqən ibarət 396 şifli şərh həmin kitabxanada mühafizə olunur. Həmçinin, həmin nüsxə barədə Brokelmanın (S I (40)) məlumat verdiyinə işarə edilir. Kataloqda Xətib Təbrizinin Yaqub ibn Səkkitin (v. 243/857) "İslahül-mantiq" əsərinə yazıl-

mış olduğu şəhərin nüsxəsi barədə da məlumat verilir və eyni zamanda həmin əsərə Brokelmanın (G I (117)) işarə etdiyi qeyd edilir. O da xatirlanır ki, Xətib Təbrizinin "Sıqt əz-Zənd"ə yazdığı şəhərin əlyazması da daxil olmaqla bu nüsxələrin hamisi Leyyendə mühafizə olunur [9.VII, s.140]. Onun bir sırə arəb şairlərinin divanlarına yazıldığı şəhərləri, arəb dilçiliyinin aktual problemlərinə həsr etdiyi qrammatika traktatları, şərq şeirinin ədəbi-nəzəri əsərlərini öyrənən əsərləri orta əsrlərde bütün islami ölkələrində filologiya elminin zənginləşməsində mühüm rol oynamışdır [10, II, s.338]. İordaniya Universitetinin Əlyazma Sənədləri Mərkəzində isə alimin "Şərhü-dıvani-İmrul-Qeys" əsərinin mühafizə olunduğu məlumatdır [11, №162, 85]. Ədəbiyyatda dair əsərlərin adın çəkən Ibn Xəllikan qrammatikadan bəhs edən "Müqaddimə"lərinin da olduğunu qeyd edir. Nümunə kimi verdiyi aruz və qafiyələr haqqında "əl-Kafî" və Quranın qiraatında fləktiv dəyişmələrdən bəhs edən "əl-Müləxxəs" adlı əsərinin söz yaradıcılığının sırlarından bəhs edən nadir təsədүf adlanır [12. III, s.204-208]. Göründüyü kimi, alimin ədəb elminin sərhədi olmadığı kimi, yaradıcılığı da çıxşxalıdır.

Xətib Təbrizinin yaradıcılığında xüsusi yer tutan əsərlərindən biri VIII əsrda yaşıyib-yaratmış Kuşa məktəbinə mənsub görkəmli ərab dilçi şairi əl-Mufaddal (ya və Muflazz) ibn Məhəmməd ibn Yə'la (ve və Ma'la) ibn Əmir ibn Səlim ibn ər-Rəməl əd-Dabbinin "əl-Mufaddaliyyat" antologiyasında yazdığı şəhərdür. Ərab ədəbiyyatında özünəməxsus xüsusiyyətləri ilə seçilən antologiyanın mülliifi, Əbu Bəkr ibn əl-Ərabinin mülliimi olmuş tanınmış dilçi və şair Mufaddal Dabbı (v.164/780) ərab ədəbiyyatında ilk təzkirə sahiblərindəndir. Rəvayətə görə, əl-Mufaddal əd-Dabbinin antologiyası xəlifa əl-Mənsurun təşəbbüsü ilə oğlu əl-Mehdinin təbiyə edilməsi üçün yazılmışdır. Antologiyanın tərtibü 756-ci ilə aid edilir. "əl-Ixtiyar" və ya "əl-Mufaddaliyyat" adlanan antologiyaya 66 sərinin daxil edilmişdir.

Əl-Mufaddal əd-Dabbı "əl-Mufaddaliyyat" a daxil etdiyi şeir nümunələrini seçərkən, qafiyə prinsipini əsas götürmüştür. Əsərin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, sanki o, ərab hayatınin güzgüsüdür. Burada ərabların adat-ananşları, oxlaqları və hissələri öz əksini tapmışdır. "Əl-Mufaddaliyyat"ın bütün müsbət xüsusiyyətləri ilə bərabər nöqsanlı cəhəti də vərdir. Bu da ondan ibarətdir ki, əl-Mufaddal əd-Dabbı əsərə müqaddimə yazmışdır. Əsində müqaddimə verilməlidir və orada tərtibatın məqsəd və metodu öz əksini tapmalı idi. Tərtibçi birbaşa qəsidişlərə keçmiş, aradıl olaraq onları düzmişdir. Burada da qəsidiş mülliifləri barədə heç bir məlumat verilmir. Bu işi öz üzərlərinə götürən şərhçilər uğurla tamamlamışlar.

"Əl-Mufaddaliyyat" əsərinə bir neçə şərh yazılmışdır. O cümlədən, (əl-Ənbari), -əl-Mərzüqi (əl-Mərzüqi) və başqa tənqidçilərinə əsərə yaxınlığı şəhərlər öz rəngarəngliyi, maraqlılığı ilə təqdir olunmuşdur. Artıq qeyd olunduğu kimi, Əbu Əli əl-Mərzüqi şəhərinin 560 vərəqə həcmində bir nüsxəsi (№ 7446) Berlin Kral Kitabxanasında mühafizə olunur. Anonim mülliifi məxsus 181 vərəqəli naqış bir nüsxə (№3426) Dublin Cester Bettli Kitabxanasında qorunur. Əbu Cəfər ən-Nəhəvəs və Əbu Məhəmməd Meydanının şəhərləri isə zəmənəməz gəlib çıxmamışdır.

Alimlərin fikrincə, Mufaddal əd-Dabbinin "əl-Mufaddaliyyat" antologiyasına yaxın olan kamıl və dəqiq şərh Xətib Təbrizinin şəhəridir və həmin şərh əlyazması şəklində Tunis Milli Kitabxanasının Əlyazmaları Fondunda saxlanılır. Bu həm də şəhərin Xətib Təbrizinin xətti ilə olan, avtoqraf nüsxəsidir. Eyni fikri təsdiqləyen "Brokelman" əsərinin adını "Şərh əl-qəsaid əl-Mufaddaliyyat" kimi vərmişdir [13, 279 (3), 331].

Yəhya bin Əli əl-Xatib Təbrizi Əbu Təmmənin "Həməsa"nın şəhərini bitirdikdən sonra "Şərhü-İxtiyar" (və ya "Şərhü-Mufaddaliyyat") adlandırdığı şərhinə başlamışdır. "Mu'cəmul-məanil-cəmi"nin verdiyi məlumatla qayğı, məşhur dilçi, qrammatik və bələğat alımı olan Xətib Təbrizi antologiyanı tələbələrindən birinin istəyi ilə şərh etmişdir.

"Əl-Mufaddaliyyat" əsəri üzərində uzun müddət tədqiqat aparmış Misir alimi Fəxrəddin Qıbəv ilə dəfə şəhər rast gelməsinə belə təsvir edir. "İstanbul sofram zamanı orada Xətib Təbrizinin "əl-Mufaddaliyyat" əsərinə yazdığı şəhərini tapdım. Mən bu kitabla tanış olarken, onun elmi və ədəbi cəhətdən nə qədər böyük əhəmiyyət kəsb etdiyinin şahidi oldum. Onunla bağlı sonrakı axtaşlaşmam zamanı öyrəndim ki, əl-Mufaddal əd-Dabbinin "əl-Mufaddaliyyat" antologiyasına yazılan on kamıl və dəqiq şərh Xətib Təbrizinin şəhəridir və həmin şərh əlyazması şəklində Tunisin Ümumi

Kitablar Evində saxlanılır (indi əsərin əlyazması Tunisin Milli Kitabxanasının Əlyazmaları Fon-dunda saxlanılır). Bu həm də əlyazmanın əsl (avtoqrafl) nüsxəsidir. Sonralar əlyazmanın surəti bini-neçə dəfə çoxlaraq, başqa ölkələrə aparılmışdır. O cümlədən Qahirədəki Misir nüsxəsi da onun suratıdır" [9, I, s.5]. Tədqiqat əsərinin əvvəlindən əsrənə qədər haqqında sohbət açan mülliət Xəbib Təbrizinin əsərənə təbihi Azərbaycanın Təbriz şəhərində doğulması, orada boy-a-başa çatması, vali-deynləri, onun künnyəsi (Əbu Zəkariyyə), ləqəbi (Təbrizi), elmi və adəbi mövqeyi, yaradıcılığı, dil, grammatika sahəsində göstərdiyi xidmətləri, mülliətlik fəaliyyəti və nəhayət, 502-ci ildə Bağ-dadda vəfat etdiyi və Bab Əbriz qəbiristanlığında dəfn edilməsi barədə böyük cəhəriməlumat verir.

Ölyazmanın özüne gəlincə, bəzi hissələrin yazılılarını ümumiyyətlə seçmək mümkün deyil. Mənşənasiğimizin başlangıç kimi qəbul etdiyi nadir nüsxəyə baxanda hiss edirsən ki, onun bərpaya böyük cəhiyacı vardır. Bəlkə də əsəri bər koko salan onun keçib galdığı uzun tarixi dövrün nisanlarındandır.

Antologiyaya daxil edilmiş şairlərin təsnifatına gəlinca, onları etiqadi baxımdan, elcə də həmin dövrə daha çox tanındıqları məşğulliyətlərinə görə də qruplaşdırmaq olar. Məsələn, müxadramın və islam dövründə yaşamış şairlərlə yanaşı, yəhudü və nasara, elcə də fərəsan (suvarı, döyüşçü) və sələik (yolkaşən, quldur) kimi tanınmış şairlər də ayrı-ayrı qruplarda cəmləşdirmək mümkündür.

Antolojiyaya altı islam şairi daxil edilmişdir ki, onlarla bağlı aşağıda daha geniş məlumat verilir:

**Mutmam bin Nəvira.** O, Mutmam bin Nəvira bin Şəddad bin Əbid bin Sa'labə bin Yəzubə bin İzzilədir. Tamimən olan Yərbubi ərəb şairidir. Nisbəsi Təmmim qabiləsinin adından götürülmüşdür. Kunyaları Əbu Nəhsəl, Əbu Təmmim və Əbu Fəcalandır. Oz qövmünün şərflisi, onun qəhrəman süvarisi olmuşdur. Cahiliyyə dövründə məlikləri tərənnüm edən rədifləri ilə söhrat qazanmışdır [14]. Həmin dövrda Bani-Tağlab qobilisi Təmmim üzərinə hücum edib onu qarş etdərək ona əsir alınmışdır. Qardaşı Malik bin Nəvira onu asırlıdan qurtarmışdır. O, Peyğəmbərin dövründə Mədinəyə galmış, İslami qəbul etmiş və Peyğəmbərin (s) səhabəsi olmuşdur. Şairin Mütməm (bosluğu tamamlayan, dolduran; bitirən) adı ilə tanınmasının səbəbi ər-Riddə müharibəsində öldürülmiş qardaşı Malik bin Nəvira üçün ağladığı bənzərsiz qasidələri olmuşdur. Onun başlıca xalifa Əbu Bakr, sonra Əmir bin al-Kattab ilə bağlı xəbərlər vardır. Mutmam bin Nəvira (h)-650 (m) ilində vəfat etmişdir [15].

Mutməm bin Nəvira ərəb ədəbiyyatında mərsiya şairi kimi tanınmaqdadır. Şairin qırx beş səyliklə "ayniyyə"si antologiyada səkkizinci vərdə verilmişdir.

Qəsidiənin birinci beytində yazılır:

**حبل الخليل ولا الأمانة يفجع صرمت زنيبة حبل من لا يقطع**

**Tərcüməsi:** Züneyba Xəlilin ipini kəsməyənин ipini qirdi  
Bədbəxtliyə düşar olmaq üçün heç kəs ümidi bəsləmir.

Xətib Təbrizi şərhində daha çox qrammatik mənəvaya fikir verir və bəyti belə şərh edir: "Rəvayət edilir ki, "قَدْنَ" qadın cinsində olduğundan "تَعْجِيْلُ الْمَلَةِ" (ləmlətin təqibini) yazılmalıdır. Eləcə də "صَرْمَتْ" (qırıcı) ifadəsi qadın cinsindədir. "طَلَّتْ" (kasidi): المَرْسُومُ (qırmaq) deməkdir. اَتَقْبَحْ -açıq-aydın "كَسِبَتْ اَتْمَاقْ" deməkdir, Məsələn, ipin, kökün və s. kəsilməsi. Çünkü, bütün (sahabələrə) istifadə olunulanlar üçün bu bir mərkəz rəolini oynayır. Əsmayı söyleyir ki, (İabl (ip) o kasdır ki, kəsilmir.) "يَا" hərfi ilə yazılır. Yəni, حَلْ رَجُلٌ (İp) kişi cinsindədir. Çünkü, مَنْ حَلَّ لَا يَقْبَحْ اَمَانَةً (Qeyri-müyyəyandır. Bu şəraitdə onun sıfıtıdır. Ona birləşib: وَ لَا يَقْبَحْ الْاَمَانَةَ) əməl edərək kişinin əlaqəsini kəsdi. Əmanət faciəyə uğramır və shdnə xilaf çıxmır. Ravidan: تَعْجِيْلُ الْمَلَةِ (Heç kəs) ümidi baslamır. "لَمْ" (lam) takid "لَمْ" idir. Feil qadın haqqında vəsitiyi nitqidir. Belə olan halda sən "الْاَمَانَةَ"nın (əmən-əmanlığın) də özündən avval sona yetirilmişəndən (tamamlanmışdan, bitmişdən) üstün olduğunu göstərməlisan. تَعْجِيْلُ اِسْتِهْلَكَتْ həl kimi məsul olacaqdır. تَعْجِيْلُ اِسْتِهْلَكَتْ

ilə nəsəb (yönlük hal) daha yaxşıdır. Sanki o demişdir: **ولامنة نفسها تجع** (Ümidin özü üçün töhlükə vardır). Yəni, **وبل** (bədənətlilik, ağır nəticə, pislik) / **الغدر** (əhdini sindirməq, xəyanət etmək) və sevginin əksi bu mənənadadır. Neco ki, deyilib: **من حزب مغاوا وفع فها** (Qurd üçün quyu qazan özü düşür). Yəni, əmin-amanlılığı pozan özünü əzab verər. Kim ki, ona uzadılan ipi kəsər, özünü pislik edər.

Rəvayət olunur: Əmin-əmənlik üçün (hər an) təhlükə vardır. Lakin hər şey “Onu buyurduğu kimi olur.” Allah-Təala buyurmuşdur: (Rabbindən qorxanlar doğru yola və mərhəmət nail olacaqlar. Əl-Araf, 154). Buradakı “ل” (ləm) takid ləmidir. Söylədiyi halda ifadəsində cins nəzərdə tutulur [16, v.32 (b); 9, 1, 244] Qosida 45 beytən ibarətdir. Xstib Təbrizi hər bir beytin altında onun geniş şərhini vermişdir. Bu yazıda yalnız bir beytin şərhhini təqdim edə bildik.

**Murar bin Munqaz.** Nisbəsi Murar bin Abd bin Ömrən bin Sədi bin Malik bin Hanzala at-Təmimidir. Ona Ziyad da deyilir. Ərəb islam şairlərindəndir. Bəni al-Adviyya və ya Bələdviyyə qəbiləsinəindən. Onların birinci anası Bəni Əðər bin Abdu Manatdan olan Xizama bin Tamim Bad-doul bin Cüllər. Corin müasiri olmuşdur. Onunla Süleyman bin Abdülmalik Fəhhaç arasında həvəlşəmə olmuşdur. Divanı var. Şairin haqqında "Mucəməl-əş-Şuara" (s. 338), "Səməlt-Lohî" (s.70), "al-Xəzana" [2, s.394-395], "əş-Şuara" (s. 788) kimi toplularda məlumat verilir. "Mufad-daliyyat" müsəlli antologiyaya onun iki qəsidiyəsi daxil etmişdir. Bunlar antologiyada 16.13; 53 (a) və 55 (b); 16. 15; 61 (b)- 69 (a) vərəqlərinə tutur [9, I, s.353]. On iki bəylik qəsidi də xanımı-nı müraciət edən şair xurma ağacı ilə fəxri edivini bildirir.

Qəsidənin beşinci bəytində yazılır

للبـن الـبـر بالـأـذـنـاب، حـتـى

**Tercüməsi:** Kökləri ilə dənizi tələb etdilər ki,  
Onun bol suyunu doyunca içsinlə

Xatib Təbrizi şərhədə yazar: [Yəni xurma ağacları öz kökləri ilə su tələb edirlər. "البحر" - de-dikdə, dənizin duzlu suyu nəzərdə tutulmur. Çoxlu istənildiyinə görə və səhbat sudan getdiyinə görə, bir haldə ki, çox su dənizdə olar, ona görə də "بَحْر" (dəniz) sözü işlədilmişdir. "الجَيْمَان" - "جَمَّة"-nin camidir. Bu quyduda suyun yığıldığı yerdir]. Şərhədə məlum olur ki, xurma ağacları çoxlu su tələb edir. Dərinə koki atmış ağclar yerin tərkibində bol suyu sorurlar. Bu su onlara gözəllik və nemət verir. Antologiyaya daxil edilmiş on beşinci qosida da Murar bin Munqazindir. Qosida doxsan bes beytən ibarətdir [16.15, 61 (b)-69 (a) ; 9, II, 400-441].

**Cobîha və Əl-Əşə** i. Cobîha və ya Cobîha'ın onun lağıbdır. Adı Yəzid bin Xəsimə bin Ubeyd al-Əşə idir. Onu Cobîha'ın Hamimə bin Yəzid, Yəzid bin Hamimə bin Ubeyd və ya Yəzid bin Xeymsə kimi də adlandırırlar. Əfənək bədəvi İslami arəb şairidir. Bəni-üməyyad dövründə böyümüş və vəfat etmişdir. O, Fərəzdaqı görmüdürlər. Divanı var. Al-Fərā'in yolunda sūcətlər göstərməmişdir. Antologiyaya 13+3 beylilik qasidası daxil edilmişdir. Qasida əlyazmının 124 (b), 126 (b) vərəqlərini tutur. 124(a) vərəqində ardıcılıq pozulur. Belə ki, hamin vərəqdə əl-Hilər bin Vələnin qasidası köçürülmüşdür. Görünür, əlyazma sonradan bərpə edilmiş vərəqlərin yeri dəyişik düşmüşdür. "Mufaddaliyyat" a daxil edilmiş qasidasında Bəni-Teymdən olan sūcətləri bildirən dövüşünə təriflərdir. Qasidənin dördüncü beytində şair tabiatı tasvirini bəla verir:

ر لـ لو أشليت فى ليلة ، رجبية

**Tərcüməsi:** Əgər bir Rəcəb gecəsi dəvət olunarsa  
Buludlardan aramsız yağış yağarkən.

Xatib Təbrizi beytin təsvirini belə verir: "دَعْيَةً / شِبَابَيْتٍ" yəni, "dəvət olunmuşdur" deməkdir. (Burada) demək istəməisdir: "Bir Racəb gecəsində", yəni, "qış gecələrindən birində", "hamiyyət vaxt soyuq idi". (Şair) "Rəcəbdə onu ən sıddıati vaxtla uyğunlaşdırır". "زَوْقَيْنَى" "Burada onun buludları deməkdir". Ehtimal olunur ki, burada istiqamətləri nəzərdə tutur. Mubaliğdən məqsəd so-

yuğu təsvir etməkdir. "Gecənin zülməti", "yağışın yağıması" ən şiddətli vaxtdır. "Aramsız yağış", "axar su" dedikdə, "sel" mayedir, "سقع" "axan deməkdir. "bir Rəcəb gecesi dəvət aldı" dedikdə, Peyğombərin (s) məracı da nəzərdə tutula bilər (Z.Ə.).

**Şəbib bin əl-Bərsa'**. Tam adı Şəbeyb bin Cümra bin Auf bin ibn Harisə bin Murra bin Naşba bin Geys bin Adnan əl-Bərsa'dır. Əl-Bərsa' onun anasının addıdır. O, Umamə bint əl-Harisə bin Auf bin Əbni Harisə adı ilə dahi çox tanınmışdır. Ailəsi Ətəbəndən olan Bəni Murradır. Bədiyyə Əsfləndə doğulub. Orhəstən Yarımadasında məskunlaşmış. Öz qövmünün şəraf-lilərindən olub, dini islamdır. Bədəvi hayat tarzı keçirmişdir. Yalnız nümayəndə həyatının tərkibində və ya istirahət məqsədi ilə həyat tərzini dəyişmişdir. Əməvilər dövründə yaşamasıdır. Ibn Salləm onu "Tabaqatı-fuhuli-şuərəl-cəhiliyyə"da Səkkizincisi təbəqədə islam dahilərindən biri kimi xatırladır. İrtata bin Zərif və Əqil bin Atəşəni həvət etmişdir. Mənbələrin verdiyi məlumatata görə, Musħar bin Əli əl-Məarrinini qızı ilə evlənmək istəmişdir. Lakin atasının etirazına görə bu izdivac baş tutmamışdır. Təxminan 100 (h)/718 (m) ilində vəfat etmişdir. Antologiyaya otuz üçüncü yerda, iyirmi üç beytlik qəsidişi ilə daxil edilmişdir. Qəsida əlyazmanın 125 (a)-128 (a) vərəqləri-ni tutur. Vərəqlər ardıcıl düzülməyib.

Qəsidiənin birinci beysi belədir:

الْمَتْرُى أَنَّ الْحَرَقَ بِنْهُمْ  
نُوْيِ يوم صحراء الفمعْ لِحُوج

**Tərcüməsi:** Görümsənmi, canlı olanların arasında seçilir,  
Çayırda, Fəmin sahəsi günündə inadlıdır [16, 125 (a); 9, II.792].

Xətib Təbrizi beytin şərhini belə verir: "الْمَتْرُى أَنَّ الْحَرَقَ بِنْهُمْ" - "mənası "Bilmirsənmi?" deməkdir. - "بنَهُمْ" - dedikdə, bu xəbər vazifəsində "ان" - ilə bağlıdır. Deyilir: "نُوْيِ يوم صحراء الفمعْ لِحُوج" - mənası dərindir. Yəni "ölümətsizlik". Onu (onun üçün) feil yerində işlətməmişdir. Bu onun növündən olandır. "النَّوْيِ" Onların soñətənəgəbi edilən niyyətidir. Madinənin sərhədindən yerləşir. Tərvatda adı "Təllü-Fərən" kimi verilir. Burada şair çoyirdəyin canlı olmasına işarə edir. Qapanaq bi taxta qutunuş içinde həyat vardır. Azəciq Şərait yaranarsa, bu zarif canlı qapığı açıb öz varlığını göstərir.

Qəsidiənin beşinci beystində yazılır:

فَلَصِحْ مَرْسُورٌ بِنْكَ مَعْجَبْ  
وَبِكَ، لَهُ عَدَ الدِّيَارِ شَيْعَ

**Tərcüməsi:** Sad olan sənin ucatından səhərə ağla-ağlaya çıxdı,  
Eşq aləmində onun işi ağlamadı, naşdır [16, 125 (b); 9, II. s.794].

Xətib Təbrizi şərhədə yazır: Rəvayət olunur: "بِبِنَكَ" dedikdə, şairə xitab olunur. O iki ən doğru rəvayətdir. "المرسُورُ المعجبُ" (şad və xürrəm olan) ayrıldıdan sonra çəkəndir. O qısqançdır. Çünkü aşiqdan incik və narazıdır və sabırsızlıka onun görünüşünü gözlayır. "الشَّاعِرُ الشَّيْعِيُّ" (ağlayan, nalo çəkən) aşıqdır: "الشَّاعِحُ" - hönkürt ilə ağlamaqdır. "عد الدِّيَارِ" dedikdə, onsu (qadınsız) olduqdan sonra nəzərdə tutur. Xatrlarında canlanan yalnız odur. Qadının xatirlarında isə onun üçün yer yoxdur. Bu səbəbdən da ağlaysı.

**Səffan bin Bukeyr.** Ibn Mə'dən əl-Yərbi' Bəni-Sə'ləbədən Bəşərin oğlu Yəhya bin Şəddad bin Sə'ləbə bin Yənbunun nəslindəndir. Əbİ Übeydə deməsidir ki, o Bəni Qur' idən olan Rachun qəbiləsidir. Masab bin əz-Zubeyrin dostu olmuşdur. Ona vəfəli olmuş, birləikdə öldürüləmişdir. Əməvilər dövrü şairidir. Mufaddaliyyat mülliifi onun haqqında Bəni-Yərbi' dan olan Yəhya bin Şəddad bin Sə'ləbə həst etdiyi mərsiyyə ilə rəvayət edir. Mərsiyyə Bəni-Quridən olan bir kişiə həst olmuşdur. O dostuna sədəqətlə qalmış, həttə onunla eyni vaxtda olmuşdur. Qəsidiənin birinci və ikinci beystləri belədir:

رَبِّ كَرِيمٍ، وَشَفِيعَ مَطَاعٍ  
ما نَوْمَهَا، بَعْدَ إِلَّا رَوَاعٍ

صَلَى عَلَى بَحْبِي وَأَشْيَاعِهِ  
أَمْ عَبِيدَ اللَّهِ مَلْهُوْفَةً

**Tərcüməsi:** Yəhyani və onun tərəfdarlarını salalma.

Rabbimiz kərimdir, şəfaat verəndir, güman yerimidir.  
Übəydullahın anası küskündür,  
Səndən sonra nə yatır, nə də aram olur.

Xətib Təbrizi şərhədə yazır: "رب غور" (bağışlayan Allah) və "الصلوة" (namaz) ümmətdəndir. Rəhmət mələklərdəndir. Dua gecə-gündüz namaza qalxan insanlardandır. Yəni, "الشَّفِيعُ المَطَاعُ" (pənah gətirən güman yeri) Elçilərin açıqlığı yolla mələklərdəndir. "إِلَّا رَوَاعٍ" - dedikdə, yəni qorxu qarşıq, nə rahatlığı var, nə qarən. "عَلَى" - "علَى" "Ona çoxlu dualar edilir" - mənasındadır.

**əl-Muxəbbəl əs-Sə'** də. Rab'i bin Malik bin Rab'i bin Auf əs-Sə' də əbu Yəzid Muxəbbəl əs-Sə' də Tamim qabiləsinən Bəni-Unf ən-Naqəndəndir. Adı Rab'i bin Malik bin Rab'i adır. əl-Muxəbbəl əs-Sə' dən əl-Mərzbəni əlaqəlidir. Cahiliyyə dövründə yaşamış, İslamin zühurundan sonra bu dini qəbul etmişdir. Ibn Salləm onu "Tabaqatı-fuhuli-şuərəyil-cəhiliyyə"da Beçinci təbəqədə xatırlatılmışdır. Onun oğlanları da şair olmuşlar.

Əl-Mərzbəni Əbu Əla Zəkəriyyə bin Horun al-Hicri öz "Nəvadırın" də xatırlatmışdır ki, onun səhəbəliyi və hicrəti olmuşdur. "Tabaqatı-fuhuli-şuərəyil-cəhiliyyə"da qeyd edilir ki, çoxlu yaxşı şeirləri var. Cox vaxt Bəni Qur'ini mədh edir, öz qabiləsi Bəni-Sə'din otən günlərini xatırlayırlar. Divanı olduğu da qeyd edilir (17). Sonralar Başraşa hicrət edən səir üzün ömür yaşamışdır. 12 (h)-632 (m) ilində Osman bin Affanın dövründə vəfat etmişdir. Lakin Ömer bin Xattabın dövründə vəfat etdiyini bildirən mənbələr vardır.

"Şərhul-Mufaddaliyyat"da iyirminci yerda verilməşdir. Bura qırx beytdə ibarət "mimiyə" si ilə daxil edilmişdir. Qəsidiənin qırxinci beystində deyilir: [9, I, 533-558; 16, 86 b-91 a.]

أَنِي وَجَدْتُ الْأَمْرَ أَرْشَدَهُ  
تَقْوَى الْأَلَهِ وَشَرَهُ الْأَنَمِ

**Tərcüməsi:** Əmr almışam, Onun doğru yolu ilə gedirəm,  
Taqva yalnız Onadır, şərr işləri günah buyurmuşdur.

Xətib Təbrizi beytin şərhində yazır: "الْأَمْرُ الْأَرْشَادُ" (xeyrin) müqabılı "الْأَنَمُ" (şərəd) (şərd) . Çunki "şər" dən doğan mənələr hikmətdən kənar olan fəsad, şər, xəta, günah, pislik, zələlat, cəhalət kimi adlanmışdır. Belə məna daşıyan məfhumlarla doğruluq, yaxşılıq, salchılık, savab, xeyr və hidayət kimi ifadələr bir araya sızmış. Onun üçün başqa bir deymə vardır: "Kim ki, xeyrə layiqdir, xalq onun omrına şükrük edir. Kim ki, yoluñ azarsa, (öz omolina) uyğun olaraq, azığlıñ içində qalar. Bu sahədə bu qədər xatırlatdım. "الْأَمْرُ"-in açıqası bu qədər". Xətib Təbrizinin şərhindən belə məlumat olur ki, hər bir əməlin qiymətini vərən Allah-Təsaladır. Hər bir hərəkətin, hər bir ifadənin məhiyyətini bəyan edən Allah-Təala müsəlmanın həyat yoluñ müayyənləşdirir. Onu xeyr, salchımlarla hidayət edir. Çunki sıratın müştəqim odur. Onun əksisi olan iş, şəhv yoldur. Ondan çəkinmək lazımdır. Taqva yalnız haqıqlıqları yerde qoymayacaq Allah-Təsalaya xasdır.

Bələliklə, Antologiyaya daxil edilmiş altı islam şairi haqqında məlumat və onların qəsidiələrində nümunələri nəzərdən keçirdik. Onu da qeyd etmək lazımdır ki, əsildə, bu şairlərin özləri də cəhiliyyə dövründə yaşayıb, faaliyyət göstərmişlər. İslami qəbul etdiyindən sonra muxadramun mərhəslərinə qədəm qoymuşlar. Lakin bunlar Peyğombərə (s) yaxın olduqlarından və islam olaraq uzun ömür sürdüklərindən islam şairləri hesab olunmuşlar.

Xətib Təbrizinin şəhərlərinə galinca, göründüyü kimi, dövrünün tanınmış dilçisi olan alim doğma Azərbaycan dili qədər ərəb dilinin dəriniqliklərinə bələd idi. Şəhərlərinə galinca, bu dildəki çoxmənəli sözlərdən bacarıqla istifadə etmiş, eyni zamanda ifadələri məna cəalarlarına görə məhərətə yerində işlətmışdır.

**Notica / Conclusion**

Azərbaycanda hələ fundamental tədqiqatə calı edilməmiş asərlə bağlı Məhəmməd Səd əş-Şəvvay adlı şəxs tərəfindən "əl-Məsailün-nəhviyyə vəs-sərfiyyə fi şərhil-Qasim əl-Ənvəri il-Mufaddaliyyat" ünvanlı bir dülçülik dissertasiyası hazırlanmışdır. Əsərin naşırına galinca, Xətib Təbrizi-nin "Şərhul-Mufaddaliyyat"ı Fəxreddin Qibəvə (Tənqidi mətn. Dəməsq, 1968-1971) və Əli Məhəmməd al-Bicavi (Qahirə, 1977) tərəfindən işləq üzü görmüşdür. Əsar Avropada, 1885-ci ildə Leypsiqdə, 1921-ci ildə ingiliscə dilinə tərcümə olunaraq iki cilddə, 1924-cü ildə isə fəhris kimi təqdim olunan üçüncü cildlə birləşdə çap olunmuşdur. Sonralar əsərin Ənbərinin şərhində olan bir hissəsi (qıraq qəsidişdən ibarət) arəb dilində, İstanbulda 1308 (h), 1324 (h)/1906 (m) və 1926 (m)-ci illərdə Qahirədə çap olunmuşdur. Artıq qeyd olunduğu kimi, əsərə bir çox şəhərlər yazılmışdır. Onlardan Əbu Məhəmməd əl-Ənbərinin (v. 305 h.) və Xətib Təbrizinin (v.502 h.) şəhərləri daha çox yayılmış və çap olunmuşdur.

**Ədəbiyyat / References**

1. قاموس الاعلام تاريخ ، غرافيا لغتي و تعبير اصلحة كافة اسماء خاصة بي جمعندر .محرر شمس . الدين السامي . 1ج .استانبول
2. الاعلام .قاموس تراجم لأشهر الرجال والنساء من العرب والمستعربين والممستربين/تأليف فخر الدين الزركلي .بيروت:200ت .دار العلم للملايين
3. هداية العارفین .ابن معیل باشا البغدادی .2ج .استانبول
4. 581 . معجم المؤلفین ترجم مصنف الكتب العربية عمر رضا حاتمة الجزء الرابع مؤسسة الرسالة بیروت . 1993 . 431-502 ص.
5. Mahmudov M. Xətib Təbrizinin hayatı və yaradıcılığı. Azərbaycan SSR Elmlər Akademiyası Yaxın və Orta Şərqi xalqları İnstitutu. Bakı, Elm, 1972.
6. لفت نامة على اكابر دهذا .دشکنه تهران، شماره سلسیل ۱۹۴، جاپ سیرور، ۵، ۷ .معلم المطبوعات العربية والمغاربية وهو شامل لأسماء الكتب المطبوعة في الأقطار الشرقيّة والغربيّة .بوسفالپاش سرکیس .مطبعة سرکیس بمصر
8. Dünya kütüphanelerinde mevcut islam kültür tarihi ile ilgili eserler ansiklopedisi 6. Cilt. Hazırlayanlar: Ali Rıza Karabulut-Ahmet Turan Karabulut Kayseri / Türkiye. №10843 s. 62. 961 s.
9. الثالث . شرح اختيارات المفضل (تحقيق فخر الدين قباوه . دمشق . مجمع اللغة العربية .الجزء الأول . 1971
10. Azərbaycan ədəbiyyatı tarixi. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu. II c. Bakı, Elm, 2007.
11. فهریس المخطوطات العربية المصورۃ مركز الوثائق المخطوطات الجامعۃ الازدیۃ .سلسلة فهریس المخطوطات العربية المصورۃ .أشرف توفان رجا المواریة .اعداد: احمد عبد القادر خارسات، متال عيد حدام، عمان ذو الحجة . 2000 . 676 s.
12. III . s.204-208 وفیات الآیان .ابن خلکان .ج طهران .ابن خلکان .
13. Carl Brockelmann Geschichte der Arabischen Litteratur von / zweite den supplementbanden an gepasste auflage Erster Band Leyden E.J.Brill 1943. 279 (3) s.331. 676 s.)
14. www://books.google.az / books?isbn=274510974X الخطيب التبریزی
15. az.wikipedia.org/wiki/ متم - بن نویرة /
16. تاریخ شرح اختیارات المفضل بن محمد الضئیی بحیی بن علی الخطیب التبریزی خط المؤلف .كتاب .٤٦
17. petsgate.com/Poet.aspx?id=48

**Хатиб Тебризи и исламские поэты в его произведении  
“Шарху-ихтияратил-муфаддал”****Закия Абилова**

Доктор философии по филологии

Институт рукописей имени Мухаммеда Физули НАНА. Азербайджан.  
E-mail: zekiiye.abilova@mail.ru

**Резюме.** Выдающийся азербайджанский ученый, автор более тридцати научных произведений Хатиб Тебризи (1039-1109) комментировал ряд диванов и антологий арабских поэтов. В этой статье рассматривается комментарий ученого к работе “аль-Ихтиярат” арабского языковеда VIII века аль-Муфаддала аль-Дабби. Исследователь ведет работу над автографом Хатиба Тебризи, который хранится в Национальной Библиотеке Туниса, и дает информацию об исламских поэтах, включенных в антологию, и приводит примеры их касыд.

**Ключевые слова:** Хатиб Тебризи, антология, автограф, комментарий, хадис